

# İnsaf yoxsa, işraf var

**T**oxunmaq istədiyimiz mövzunun məzmun və əhəmiyyəti baxımından başlıqla çıxardığımız “insaf” və “işraf” sözləri bəlkə də ya yerinə düşmür, ya da çox yumşaq yanaşma təsiri bağışlayır. Cünki səhbət səxavətdən irəli gələn işrafçı insafsızlardan yox, şəxsi maraqlarının təminatına, loru dillə desək, nəfslərinə həkim kəsilə bilməyib dövlətin və xalqın vəsaitinə atasının mirası kimi sahib çıxanlardan gedir. O üzdən onların işrafçılığı bədxərcliklərinin nəticəsi olmadığı kimi, insafsızlıqları da humanistliklərinin azlığından xəbər vermir.



Bu qara azarın bir adı var ki, onu da Prezident İlham Əliyev xüsusən son vaxtlar kadı İslahatları çərçivəsində qəbul etdiyi məmurlarla apardığı səhbətlərdə, verdiyi tapşırıqlarda da hərəkət xatırladır. Həm də təkcə xatırlatır, eyni zamanda döñə-döñə bəyan edir ki, həmin azara tutulanlara aman verilməyəcək, onlar ciddi cəzalanacaqlar. “Korrupsiya, rüşvətxorluq Azerbaycanın gündəliyindən düşməlidir” deyən dövlət başçısı mərkəzi və yerli icra orqanlarının rəhbərlərini xəbərdar edir: "...Əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirler. Əgər gözlərini yumarlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışarlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar”.

Təbii ki, Prezident tərəfindən haqqında bəhs edilən məsələyə sözə və əməldə bəhər qətiyyət nümayiş olunması təsadüfi deyil. Heydər Əliyevin təməlini qoymuş, İlham Əliyevin se inkişaf etdirib pikk nöqtəsinə çatdırıldığı müstəqil neft strategiyasının reallaşması nəticəsində ölkəyə daxil olan külli miqdarda vəsait bəzi icra orqanlarının, xüsusən də müxtəlif yönlü infrastrukturun yenidən qurulmasında birbaşa və ya dolayı iştirak edən qurumların rəhbərlərini çəştdirdi və onlar getdikcə bütçənin qəniminə çevrilməye başladılar. Hətta o dərəcədə ki, gördükleri işin dəyərini iki yox, dördbəş dəfə şisirtməkdən çəkinmədilər. Nəticəsi ne oldu - az qala dünyada ən bahə başa gələn yol, körpü, təhsil, səhiyyə, inzibati binalar, digər infrastruktur layihələri və s.

“Hər ilin sonunda bütçə müzakirə olunarkən sifarişlər göndərirlər. Özü də orada şisirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal

üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək, bu qədər vəsait barədə rəqəmi haradan götürürsən?! Havadan. Sonra araşdırma aparılır, görünür ki, şisirdiblər. Nəyə görə şisirdiblər? Aydın məsələdir nəyə görə. Buna son qoyulmalıdır”. Bu sitat Prezident İlham Əliyevin cari il oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki nitqindəndir. Göründüyü kimi, bütçə qənimləri artıq birbaşa dövlət başçısının hədəfindədir. Odur ki, söz vaxtına çəkər, deyiblər, 2020-ci ilin dövlət bütçəsi layihəsinin Milli Məclisdə müzakirə olunduğu bu günlərdə xalqın puluna göz dikənlər gərək ehtiyatlı olsunlar. Çünkü ölkədə köklü İslahatlar getdiyi indiki zamanda bütçədən şəxsi maraqları naminə nə isə ummaq yanmağa bərabərdir.

Buna əmin olmaq üçün dövlət başçısının 15 oktyabr müşavirəsindəki nitqindən daha bir sitati xatırlatmaq istərdik: “Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boyununa atmaq olmaz, - hökumət də nəzarətçi kimi şisirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənəşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşıınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şisirdilmiş rəqəmlər versələr, artıq özərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şisirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”. Bax belə! Adama daha hansı səviyyədə və ciddiliklə xəbərdar edilər ki, əlini xalqın cibini dövlət bütçəsindən çəksin!

Amma gözü və eli xalqın cibində olanlar bütçəyə təkcə şisirdilmiş rəqəmlərle ziyan vurmurlar. Bu yaxınlarda məqalə hazırlayarkən lazımlı faktı dəqiqləşdirmək üçün adını

çəkmək istəmədiyimiz nazirliyin baş idarələrindən birinin sayıına daxil olduğ və... heyvətə gəldik. Bir baş idarə reisiinin neçə müavini, neçə müşaviri, neçə köməkçisi və daha neçə neyisə olarmış... Belə çıxırdı ki, həmin reis özü heç na etmir, bütün işləri əlinin altındakı saysız aparat məmurları görür. Onların da hamısı bütçədən maaş, mükafat alır, xidməti maşınlarda gəzir, katibə saxlayır və s. Özü də bütün bunlar o idarədə hökm sürür ki, onun yerli şöbələrində çalışanların maaşları minimum əməkhaqqı səviyyəsindədir.

Ümumiyyətə, bu gün dövlət qurumlarının əksəriyyətində lazımsız, bir-birini təkrar edən ştat vahidləri az deyil. Hansı rəisi və sədri, direktoru və rektoru götürürsən, azı 5-6 müavini, 7-8 müşaviri, 2-3 köməkçisi və s. olacaq. Üstəgəl indi az qala mənzil istismar sahələrində də yaradılan aparat rəhbəri və onun da müavinləri. Anlaməq çətinidir ki, bu qədər müavin, köməkçi, müşavir olan yerdə aparat rəhbəri nəyə lazımdır. Əgər onun vəzifəsi aparatın işini tənzimləməkdirse, bunun üçün ayrıca ştat saxlamaqı lazımdır?! Tutaq ki, lazımdır. Bəs onda müavinlər, köməkçilər və müşavirlər ne işlə məşğuldurlar?! Bir də ki, birinci şəxs öz işçiləri ilə nəyə görə kiminsə vasitəsilə əlaqə qurmalıdır ki?!

Söz düşmüşkən, bizdə bu gün elə mərkəzi icra qurumu var ki, orada işçilər sədrin qəbuluna düşmək üçün köməkçiyəm, aparat rəhbərinəmizi yazılı surətdə müraciət edirlər və həmin müraciət qoyulur sədrin poctuna. Sədr də onun üzərinə qəbulun günü və saatını yazar. Yazılan vaxtda isə sədrin yerində olacağı sual altında qalır və beləliklə, sual altında qalan həm də işçinin qəbula düşmək şansı olur.

Gəl indi belə bir məmur-bürokratdan xalqın içinde olmayı, səsini eşitməyi, problemlərini həll etməyi tələb et görüm, necə edirsən. Bu adam etrafına saysız müavin, müşavir, köməkçi, aparat rəhbəri və nəhayət, katibədən elə bir sədd çəkib ki, heç öz işçisinin ona əli çatmır.

Amma bu cür iş üsulu ölkədə aparılan kadı və struktur İslahatları ilə heç üst-üstə düşmür. Həm də təkcə ona gör yox ki, şisirdilən və bu səbəbdən səmərəsiz fəaliyyət göstərən strukturlar dövlət bütçəsinə milyon manatlarla ziyan vurur, həm də o üzdən ki, belə iş üsulu Prezidentin son vaxtlar və təndaş-məmər münasibətlərinə aid daha sərt və daha arḍicil bəyan etdiyi tələblərə ziddir. “Xalqa xidmət etmək hər bir dövlət məmurlunun borcudur və dəfələrlə demisəm ki, men Prezident kimi öz vəzifəni bunda görürəm - xalqa xidmət etmək” deyən dövlət başçısının tutduğu vəzifədən asılı olmayaraq bütün məmurlara da tapşırığı budur ki, onlar özərini xalqın qulluqcusu hesab etsinlər, daha ondan ayıri düşmək üçün elə həmin xalqın vəsaiti hesabına ətraflarına canlı divar çəkməsinlər.

Vaxtılı Heydər Əliyev belə məmurlara xıtabən demişdir: “Açın pəncərələri, qoyun çöldəki yenilik havası kabinetlərinizə daxil olsun”. Təəssüf ki, o zamandan xeyli vaxt keçə də, bu gün də ölkədəki İslahat havasının çatması üçün pəncərələrini açmamı olan məmurlar qalmışdır. Onlara isə Prezident İlham Əliyevin sözü belədir: “Biz Azerbaycanı müasir, sürətə inkişaf edən, şəffaflığı öz siyasetində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacaq. Heç kim bu işdə bizə mane ola bilməz”.

**Raqif MƏMMƏDLİ,  
“Azərbaycan”**